

(başlangıcı ötən sayımızda)

**On dördüncü söz**

*Həyatda yaşayan insanın ürəkdən dəyərləri nəyi var? Bizim qazaxlar ürəkli kişiləri ‘batır’ adlandırmış. Belə deyəndə, ürək sahibinin başqa özəlliklərini hesaba almırlar. Mərhəmətli və rəhmdil insan, hər bir işdə öz qohumu kimi irə-li durub, yardım edən, özünə rəva görədүүнү, layiq bildiyini yanındakılara da rəva görəndir. Belə adam qəlb adəmi, könül adəmidir.*

*Aşıqlıq da ürək işidir. “Dil ürəyin aynasıdır” sözü yalan deyil. Əməlin diliñə uysa, demək, ürəyin ümildi olacaq. Əslində, qazaxların ürəkli kişisini heç bir sözlə öymək mümkün deyil. Çünkü onun qeyrəti qarşısında söz də acizdir. Məsləhətlə deyilənə əməl edən, sözünün üstündə duran, yamanlıq etməkdən çəkinən, it kimi hər karvanın arkasında düşüb getməyən, yolunu azmış kütlədən ayrılmagı bacaran, haqqatı və ağılaşığan bir şeyi məcburən də olsa qəbul edən, haqsız və ağıla uyğun olmayan işi isə heç vəchlə qəbul etməyən bir igiddir ürəkli kişi.*

*Ögər cəngavərlik, batırılıq budursa, qazaxların dediyi kimi belə cəngavər qurd ürəklidir.*

Qazax da adam balasıdır, bəzi adamlar ağılsızlıqdan deyil, ürəklərində cəsarət, qeyrət və sədaqətləri olmadığındə yolunu azır, buna görə də özlərində ağıllının məsləhətini və yolunu saymırlar. Onların arasında olan bilikli adamları öyrənməyə də tənbəllikləri mane olur, daxili azadlıqları olmadığından bu biliklərə də yiyeşlənməyə tənbəllik edirlər. Bir dəfə yolunu azan, çasan qazax, artıq doğru yola qayıtmak üçün özündə güc tapmır. Cəsarətli ığid, çevik ığid saydıqlarımda, bir də görürsən, bir-birinin ayağının altını qazır, rəqibini harada batıracağı, nece aldada biləcəyi haqqında düşünür, ya da, bir-birini belaya salmaq üçün “irəli get”, - deyib qızışdırır, sonunda düşdüyü uğurumdan da xilas etmirlər.

Öger insan utanmadan ancaq yaman hərəkətlər edirse, arısdırısa, əger bir dəfə etdiyi əməllerden çəkinib, özüne hesabat vermirse, Tanrı qarşısında günahlarından təmizlənmək istəmirsə, belə adəmi nece cəngavər, ığid adlandırmış olaq? Belə birisinin adamlıqdan xəberi olarmı?

1893

**On beşinci söz**

*İnsanları müşahidə edərək, ağıllı insanla ağılsızın fərqini görüb, müəyyən nəticəyə gəldim. Öncə onu deyim ki, insan dünyaya gəldiyi ilk gündən kainatı və gördüyü hər şeyi anlamağa maraqlı olur. Maraqlandığı hər şey zamanla onun yaddaşına həkk olunur və gələcəkdə onları xatırla- diqça xoşbəxt anlara çevirilir. Bu-na görə də ağıllı insan hər zaman faydalı işlərə meyl edər, gördüyü işlərdən zövq alar, köhnə xatırlalarını danişanda belə, ağır günlərini də sevgi ilə yada salar, səhbətləri ilə ətrafdakınlara məmənun edər. Belə adamlar yaşadıqları ömrə görə təssüflənməzler.*

Ağlı başında olmayan, həyatda layiqli yer tapmayan insan da dəyərsiz və anlamsız işlərə maraqlı edər, ömrünün gözəl anlarını və qiymətli vaxtlarını boş-boşuna keçirir. Yaşadığı ömürdən, zamanından zövq almaz. Gəncliyini elə yaşar ki, sanki gənclik uçub getməyəcək; elə zənn edər ki, qarşidakı ömr yolu eyləncələr və

1893

**On altinci söz**

Bizim qazaxlar ibadətlərinin Tanrı tərefindən qəbul olunub-olunmayıcağıni özlərinə derd etməz, rahatsız olmazlar. Belə düşsünlər ki, sadəcə hər kesin etdiyi kimi biz də otururub, əyilib-drub, dua etsək, bu bize yetər.

Nisə mal aldıqı tacir gəlib qasıını döyəndə deyər: “Əlimdə-

se- vinclərlə dolu olacaq. Beləcə, ömrünü faydasız yaşayar, bir gün ayılar ki, gəncliyi ötüb keçib, ayaqları yorgun düşüb, beli bükülbüb, artıq heç nəyə maraqlı qalmayıb, bax, o vaxt, gözündə hər şey adileşər...

Üçüncüsü isə hər şeye maraq duymaqdır. İnsan istərsə belə bir adətə öyrənir. Belə adətkərdəlik isə insanda xəstəlik yaradar. Daman madan uğur qazanan insan da bəzən uğura, başarıya alude olur. Bu da insanın başını dumandırır, sərəxəs edir. Ətrafdakı adamların diqqət mərkəzində

ovcumda olanım budur, istəyir-sən götür, istəmirsən, yoxumdur, yerin altını qazib sənə pul vərəsi deyiləm ki, vur, öldür məni, yoxumdu..!”

O, Tanrı ilə də tacirle davrandığı kimi davranışlar. Nə qəbul olunmuş duaları, ayinleri öyrənib-tələffüz etməz, ne də, namazının və dualarının düzgün tələffüzü üçün əlavə savad-bilik öyrənməz. Elə bil, dilinə əziyyət vermək istəmir; sözləri sindira-sindira dua edir. Guya, belə dua etməklə günahlardan təmizlənəcək. Özünü təmizə çıxarmaq üçün bəhanə bu-


yin faydalı olub-olmadığını, nə-yin zərəli olduğunu mən bilirom. Sənin olub-olmadığını da mən təyin edirəm. Mən olmasam qərezdən qaçmaq, mənfəet əlde etmək, elmin zirvəsinə qalxmaq mümkün deyil. Bəs bu ikisi mənimlə niye mübahisə edir ki? – Mən olmasam nəyə yararalar?”

Ürək dedi: “Mən insan bədəninin şahiyam. Qan məndən keçir, qəlb mənim içimdə dir, mənsiz həyat yoxdur. Yumşaq döşəkdə, isti evdə qarnı tox adamlara döşəksiz, yersiz-yurdsuz məz-lumun, paltarsız üzüyen kimsəsi-

səndən gəlir. Yaxşı da, yaman da sənə səykənir. Sən onların hər ikisine eyni xidmət göstərir-sən. Sənin ən böyük nöqsanın budur. Mənim işim siz barışdır-maqdır, – dedi Elm! – Ancaq bu işdə hökm verən Ürək olsa yaxşıdır.

Ağlı, Sənin yoluñ-çığırin çoxdur. Ürək onların hər birində gedə bilməz. O ancaq sənin mərhəmətli düşüncələrində açıla bilər, bu işdə yol yoldaşı olar. Yox əger fikrində bir yamanlıq, pislik olsa, göstərdiyin yola getməz, hətta səndən iyənib üz

# Qazaxistanın Qütb ulduzu - Abay



*Onların üçünü də dinləyən Elm cavab verdi: “Qeyrət, sən hər şeyi doğru dedin. Hətta özündə olan bir çox məziyyətlərini saymadın. Sənsiz məqsədə çatılmaz, lakin unutma, səndə həm də, gücünə bərabər amansızlıq, zalımlıq gizlənir. Sən gah ən böyük yaxşılıqsan, gah da dönüb ən böyük pislik olursan, bu işin isə çox pisdir” dedi*

olan insan, uğurun təsirindən qeybet və gülüş hədəfinə də çevrilir. Müdrik adamlar isə belə çıxılmaz duruma düşündək, sayıqlığını itirmədən, özünü ələ alar, düşündüyü hər sözü söyleməz və özünü gülünc göstərməz. Sarsaq adam isə gözləri göye baxa-baxa, yəhəsiz atı çapıb toza-naq qopar, ba-şındakı papağını da bu tozanaqda itirə, əynindəki ebəsinin atın quyuğunda yelləndiyindən xəberi olmaz. – Belələrinin də çox görmüşəm. Özünü adlı-sanlı kişilərin içərisində görmək isteyirsinə, o zaman hər gün, yaxud həftədə, ayda bir dəfə özüne hesabat ver. Bax gör, yaşadığın ömr boyunca hansı xeyrli işləri gördün, özüne hansı savadı qazandin, gerçək dünyən və ya axiretin üçün hansı savab əməlli-ri etdin? Yaşadığın ömr səni peşman etmedi ki?

Ömrün nece gəlib keçdiyin-dən, yoxsa heç xəberin də olma-di?

1893

**On yeddinci söz**

*Günlərin bir günü qeyrət, ağıl və ürək öz bararıqları barədə mübahisə edirdi. Elmın hökmünü və hakimlərini araşdırırdılar.*

*Qeyrət dedi: “Ey elm, özün də bilirsən ki, dünyada mənim iştirakım olmadan heç nə mükəmməlləşmir. Sənə vaqif olmaq üçün gecə-gündüz oxumaq lazımdır, mən olmasam, buna nall olunmur. Yaradana layiqinçə, usanmadan ibadət etmək, ayınları yerinə yetirmək üçün qüvvət də mənənəz mümkün deyil. Dünyada gözəl sənət, var-dövlət qazanmaq, hörmətli bir mərtəbəyə qalxməq da ancaq dayanmadan işləməkə əl-də olunur. Qeyrət yoxsa, bunu da sona qədər edə bilmirsən. Məgər insanları yersiz aylancılardan çə-kindirən, onları ədəbsiz məclislər-dən, üçurumlardan uzaq tutan mən deyiləmmi? Bu ikisi mənimlə nece mübahisə edə bilər?”*

Ağlı cavab verdi: “İster bu dünyada, istərsə də axirətde ne-

lar: Mənim bildiyim bu qədərdir, bu qoca yaşımda elm öyrənen deyiləm ki? Və ya “Əsas odur ki, din-darlıqla məşğulam, nə fərqi var, sözləri düz de-yirəm ya yox, dilim sözü tutmursa bu günah deyil”, – deyib, özüne haqq qazandırar. Görəsen, onun ağızındaki bir parça et olan dili başqalarının dilindən ne ilə fərənlər?

1893

**On yeddinci söz**

*Günlərin bir günü qeyrət, ağıl və ürək öz bararıqları barədə mübahisə edirdi. Elmın hökmünü və hakimlərini araşdırırdılar.*

*Qeyrət dedi: “Ey elm, özün də bilirsən ki, dünyada mənim iştirakım olmadan heç nə mükəmməlləşmir. Sənə vaqif olmaq üçün gecə-gündüz oxumaq lazımdır, mən olmasam, buna nall olunmur. Yaradana layiqinçə, usanmadan ibadət etmək, ayınları yerinə yetirmək üçün qüvvət də mənənəz mümkün deyil. Dünyada gözəl sənət, var-dövlət qazanmaq, hörmətli bir mərtəbəyə qalxməq da ancaq dayanmadan işləməkə əl-də olunur. Qeyrət yoxsa, bunu da sona qədər edə bilmirsən. Məgər insanları yersiz aylancılardan çə-kindirən, onları ədəbsiz məclislər-dən, üçurumlardan uzaq tutan mən deyiləmmi? Bu ikisi mənimlə nece mübahisə edə bilər?”*

Sonra üzünü Ağila tutdu: “Ey Ağıl! Sənin dediklərin də düppədüzdür. Səniz həyatda heç neyə nail olmaq mümkün deyil. Yerlə Göy Yaradan Tanrı-nı da bize sən tanıdırsan, hər iki dünyadan yerini də sən bilirsən; lakin bunlar sənin bildiklərinin sonu deyil. Məkr və Hiylə də

döndərər.

Qeyrət, sənin silahın çox, gü-cün böyükdür, lakin səni ancaq Ürək idare edə bilər. Tədbirli iş görəndə sənə mane olmaz, lakin ziyanlı bir iş görsən, qollarını bağlayar. Ona görə də siz bir-leşib Ürəyə tabe olmalısınız. Əger siz üçünüz də sühə içərisində bir insanın qəlbini dolsanız, o, ayağı dəyən torpaq öpülesi, izinə üz qoyu-lası mübarek bir insan olar. Əger həmfikir olmasanız, mən yenə Ürəyə üstünlük verəcəyəm. Özünzdə, cisminizdə in-sanlığı qoruyun.

Qelbinizi temiz saxlayın! – bu, bir Tanrı buyruğudur. Çünkü Tanrı bizi qəbimizə görə imtahan-a çəker, – Yaradanın Kita-bında belə yazılıb.

1893

**On səkkizinci söz**

İnsanın sade geyinib, paltarını təmiz saxlaması, əyin-başını çırkləndirməməsi xoşagələn bir işdir. Geyime çox pul xərcləmək, özünü paltarla gözə soxmaq, xərcli görünüşü haqqında çox dünənmək geyinib-bəzənən arvaların şakəridir.

*Geyim-keçim aludaçılari də iki cürdür: onlardan bir qismi üzünü, bigini, saqqalını, bədəninin müxtəlif hissələrini tumarlaqla məşğul olar, gah barmaqları ilə saçlarını eşəlayər, gah barmaqlarını alına döyar, gah qaşlarını və gözələrini oynadıar, gah da diqqət çəkmək üçün dir-səkənib, oturar. Digər tip isə əynindəki paltarın qayğısına qalar, atını və paltarını təmiz saxlayar, ətrafda olan hər kəsa göstərməyə çalışır, beləcə zərif və cəlbedici davranışla özünün ətrafdakı həmyaşlı oğlanlardan daha farqlı olduğunu göstərmək istəyər. Yanındakı həmyaşlılarında özünə qarşı həsəd yara-dar, özündən aşağı səviyyədə olanların onun haqqında: “Əh, dünya... onun atı kimi atım ol-sayıdı, onun paltalarından biri də mənim olsayıdı, bir başqa dərdim olmazdı”, - deyə düşü-nənələrin yanında özünü təkəb-bürlü aparıb, yuxarı çəkər, onla-rın həsəd aparmağından zövq alar.*

*Bu ancaq təlxək və axmaqların işidir. Ağlılı insan belə düşünməməlidir. Əgar bir kişi geyim-paltara aluda olubsa, onun yenidən insan olması çətin bir işdir. Mən zahiri bəzək marağında olanlardan uzaq durmağı tövsiyə edirəm.*

(davamı gələn sayımızda)  
Azərbaycan türkəsinə uyğunlaşdırın:  
**Aida EYVAZLI GÖYTÜRK**